

Soltan Hacıbəyov – 105

Sənət karvanının əbədi yolu

Məşhur Hacıbəyovlar musiqi mədəniyyətimizə böyük töhfələr veriblər. Üzeyir bəydən başlayan yolu Zülfüqar, Çingiz, Niyazi Hacıbəyovlar kimi istedadlar davam etdiriblər. Onlardan biri də 1919-cu ildə Şuşada dünyaya göz açan Soltan Hacıbəyovdur. Bəstəkar "Karvan" yolu tutaraq musiqi ümmanının zəvvarına çevrilib.

Bu gün görkəmli sənətkarın 105 yaşı tamam olur. Soltan Hacıbəyovun yaradıcılıq yolu ötən əsrin 30-cu illerinin sonu – 40-ci illerinin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyət malik idi. O, öz yaradıcılığında Üzeyir Hacıbəylinin mütərəqqi ənənələrini davam etdirir, eyni zamanda, S.Prokofyevin, D.Şostakoviçin nailiyyətlərindən bəhrələnirdi. 1930-cu ildə Bakıya köçən Soltan bir müddət əmisi Üzeyir Hacıbəylinin ailəsində yaşayır və tətbiye alır.

Soltan Hacıbəyov həyat və sənət yollarında pillə-pillə ucalıb. Azərbaycan Dövlət Konservatoriyanın, həm də Bəstəkarlar İttifaqının rəhbəri olub. Keçmiş SSRİ-nin Xalq artisti adına layiq görürlüb. Soltan Hacıbəyovu anmaq üçün musiqişunas, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənet xadimi Zemfira Qafarova ilə həmsöhbət olduq.

– Soltan Hacıbəyovu necə xatırlayırsınız?

– Soltan Hacıbəyov görkəmli bəstəkar olmaqla yanaşı, gözəl teşkilatçı idi. Onun Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik etdiyi illər musiqi ocağının en parlaq dövrü hesab edilir. Mən o zaman konservatoriyyada işləyirdim. Onun dövründə ayda bir dəfə konservatoriyyada simfonik konsertlər keçirilirdi. O dövrde, həmçinin ulu öndər Heydər Əliyev bu konsertlərdə iştirak edirdi. Görülən işləri

yüksək qiymətləndirərək insanların musiqi zövgünün artması üçün dövlət xadimlərini özüyle bu konsertlərə gətirirdi. Bu konsertlərdə klassik rus, Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səslənirdi. Soltan müəllim gənc azərbaycanlı bəstəkarların da ifasına əhəmiyyət verirdi. Repertuar o əsərlərdən birini daxil etdirirdi. Bu da biz musiqişunaslar üçün təcrübə meydani idi. O əsərlərə qulaq asaraq öz fikrimizi formalaşdırır, musiqi sənətinin incəliklərinə dərindən yiyələndiridik. Biz musiqi əsərləri barədə həm diskuсиya aparır, həm də yazırıq. Şəxşen mənim də bir musiqişunas kimi formlaşmamda Soltan Hacıbəyovun danılmaz əməyi olub. Soltan müəllim həm konservatoriyanın 50 illiyini qeyd etdi, həm də bu musiqi ocağı barədə kitab buraxdırdı.

– Soltan Hacıbəyov bəstəkar kimi necə xarakterize edərdiniz?

– Soltan Hacıbəyovun yaradıcı insan kimi vizit kartı "Karvan"dır. Əslində, bu böyük əsər olmalı idi. Soltan Hacıbəyov Türkmənistan Dövlət Opera və Balet Teatrının sıfarişi ilə "Kəminə və Qazi" operasını yazmalı idi. Lakin əsər sona qədər yazılmamış qaldı. Bu opera əsasında "Karvan" simfonik lövhəsi yarandı. Bəstəkar sonradan bu əsəri yeni redaksiyada da işləmişdir. Ümumiyyətlə, Soltan Hacıbəyov yaradıcılığı üzerinde həssaslıqla çalışırdı. Uğurlu alınmayan əsərləri heç zaman cəmiyyətə təqdim etməzdı.

Soltan müəllim, həmçinin "Gülşən"



baletinin yaradıcısıdır. Əsər Əli Vəliyevin eyniadlı povestinin motivləri əsasında bəstələnib. "Gülşən" müasir mövzuda yazılın ilk balet əsərimizdir. Təessüf ki, bu balet unudulub. Bu gün nə göstərilir, nə də barəsində yazılır. Soltan bəy ilk uşaq operamızın da yaradıcısıdır. O, Nizami Gəncəvinin "İsgəndərnama" poemasının motivləri əsasında "İsgəndər və çoban" əsərini bəstələyib.

– Bəstəkarın yaradıcılığının tədqiqi na yerdedir?

– Soltan müəllimin oğlu İsmayıllı Hacıbəyov da görkəmli bəstəkarımız idı. Bu gün İsmayıllı Hacıbəyovun həyat yoldaşı Ülviyyə xanım onun yaradıcılığını tədqiq edir. O, hər iki bəstəkarın arxivini ilə məşşuldur. Bu gün Soltan Hacıbəyovun fortepiano üçün yazdığı notlar tapılıraq ifa olunmaqdadır. Biz Bəstəkarlar İttifaqında bu notların ifasını təşkil edir, dahi bəstəkarımızın əsərinin yaşamاسını isteyirik. Ümid edirik ki, Soltan Hacıbəyovun başqa əsərləri də tapılı bilər.

– Müsahibə üçün çox sağ olun!

Ceyhun MİRZƏLİ